

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi**  
**Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
Zaur Məmmədov dos. Zaur Məmmədov  
"14" 02 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050115 – Riyaziyyat və informatika müəllimliyi

**Fakultə:** Təbiyyat

**Kafedra:** Riyaziyyat və informatika

**I. Fənn haqqında məlumat:**

**Fənnin adı:** Riyazi fizika tənlikləri (Fənn Programı Azərbaycan Respublikası Təhsil Nazirinin 25.12.2014-cü il tarixli 1300 sayılı əmri ilə təsdiq edilmişdir)

**Kodu:** İPF-B12

**Tədris ili:** IV (2024-2025). Semestr: II

**Tədris yüksü cəmi:** Cəmi: 150 saat. Auditoriya yükü-45 saat:(Mühazirə 30 saat, məşğələ-15 saat).

**Təhsilalma forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 5 kredit

**Saat:** 150 saat

**II. Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi:** r.ü.f.d.,dos. Ruslan Allahverən oğlu Həmidov

**Kafedranın ünvani:** Lənkəran şəhəri, H.Z.Tağıyev, 3 sayılı korpus.

**Məsləhət saati:** II-III günlər: saat 12<sup>20</sup>-13<sup>55</sup>

**E-mail ünvanı:** [rqamidov@mail.ru](mailto:rqamidov@mail.ru)

**III. Təsviə olunan dərsliklər və dərs vəsaitləri:**

1. Y. Ə. Məmmədov, H. İ. Əhmədov. Riyazi fizika tənlikləri. Bakı, 2013, 179 səh.
2. F.M.Həsənov, A.Ə.Mehdiyev. Riyazi fizika üsulları. Bakı, 2010, 287 səh.
3. X.M. Quliyev, K.M. Həsənov. Diferensial tənliklər. Məsələ və misallar həlləri ilə. Bakı, 2001.
4. И. В. Гребенникова. Уравнения математической физики. учебное пособие/ Екатеринбург: УрФУ, 2016. — 164 с.
5. Ю. А. Мамедов, З. Ф. Ханкишиев, А. Х. Аббасова. Лекции и упражнения по уравнениям математической физики. Баку- 2014, 338 стр
6. А. Н. Тихонов, А. А. Самарский. Уравнения математической физики. Москва, «Наука», Изд. 7, стереот. 2004. 800 с.
7. Блинова И.В., Попов И.Ю. Простейшие уравнения математической физики. Учебное пособие, Санкт-Петербург -2009
8. Р. М. Минькова. Математическая физика в примерах и задачах. Екатеринбург УрФУ, 2013
9. С. К. Годунов. Уравнения математической физики. Москва, «Наука», 2005, 416 стр.
10. А. В. Бицадзе, Д. В. Калиниченко. Сборник задач по уравнениям математической физики. Москва, «Наука», 1985, 312 стр.
11. А.Ф.Филиппов. Сборник задач по дифференциальным уравнениям. Москва-Ижевск, 2004.
12. Methods of Mathematical Physics. Special Functions. Equations of Mathematical Physics: study aid / V.G. Bagrov, V.V. Belov, V.N. Zadorozhnyi, A.Yu. Trifonov; Tomsk Polytechnic University, Tomsk State University, Moscow Institute of Electronics and Mathematics. – Tomsk: TPU Publishing House, 2012. – 257 p.
13. Yu. A. Mammadov, Z.F. Khankishiyev. Differential equations. Bakı, 2013.
14. Mühazirə mətnləri
15. Internet resursları

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən Riyazi analiz, Cəbr, Həndəsa, Analitik həndəsa və Adi diferensial tənliklər fənlərinin tədrisi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Riyazi fizika tənlikləri – diferensial tənliklər, cəbr və analitik həndəsa, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və funksional analizin elementləri ilə sıx əlaqədə tədris edilir. Riyazi fizika tənlikləri variasiya hesabi, optimall idarəetmə, ehtimal nəzəriyyəsi, riyazi modelləşdirmə və digər fənlərin tədrisində geniş istifadə olunur.

Fənnin məqsədi xüsusi tərəfəli diferensial tənliklər, o cümlədən, riyazi fizikanın əsas tənlikləri, bu tənliklər üçün qoyulan məsələlər, onların həll üsullar haqqında tələbələrə dərin bilik vermək, bu biliyi təbiətşünaslığın bu və ya digər sahələrində rast gəlinən konkret məsələlərin həllinin tədqiqində və həllində tətbiq etmək bacarığını aşılamaqdır.

**VII. Davamiyyatə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı LDU Elmi Şurasının 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminaraya, 10 bal isə laboratoriyyaya görə verilir. Qiymətləndirmə zamanı LDU Elmi Şurasının 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir;
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var;
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafı	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafı	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam - intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

**X. Təqvim planı:** Mühazirə 30 saat, Məşğalə 15 saat, Cəmi 45 saat.

Nö	Dərslərin mövzuları	Müh	məşğ	Tarix
1.	2 <b>Mövzu № 1-2. Xüsusi törəməli diferensial tənliklər, bəzi əsas anlayışlar</b> <b>Plan</b> 1. Xüsusi törəməli diferensial tənliyin tərifi, bəzi əsas anlayışlar, xüsusi törəməli diferensial tənliklərin həlli. 2. Bir tərtibli xüsusi törəməli diferensial tənliklər. Birtərtibli xüsusi törəməli diferensial tənliklər üçün Koşı məsələsinin həlli <b>Mənbə:</b> [1-11,14,15]	3	4	5
2.	<b>Mövzu № 3. Riyazi fizikanın əsas tənliklərinin çıxarılışı</b> <b>Plan</b> 1. Simin rəqsləri tənliyinin çıxarılışı 2. İstilikkeçirmə tənliyinə gətirilən məsələ 3. Laplas tənliyinə gətirilən məsələ <b>Mənbə:</b> [1-15]	2		
3.	<b>Mövzu № 4. Riyazi fizikanın əsas tənlikləri üçün qoyulan bəzi sadə məsələlər.</b> <b>Plan</b> 1. Sərhəd məsələlərinin qoyuluşu 2. Məsələnin korrektliyi 3. Superpozisiya prinsipi <b>Mənbə:</b> [1-15]	2	2	
4.	<b>Mövzu № 5. İkiərtibli tənliklərin ümumi təsnifatı.</b> <b>Plan</b> 1. İkiərtibli tənliklərin ümumi təsnifatı 2. İkiölçülü oblastda baş hissəsi xətti olan ikitərtibli xüsusi törəməli diferensial tənliklərin kanonik şəkilə gətirilməsi və təsnifatı.. 3. Ümumi həll anlayışı <b>Mənbə:</b> [1-15]	2		
5.	<b>Mövzu № 6-7. Hiperbolik tip tənliklər</b> <b>Plan</b> 1. Simin rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Dalamber düsturu. 2. Dalğa tənliyinin xarakteristikaları. 3. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi. 4. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin varlığı.Kirhof düsturu. 5. Membranın sərbəst rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Adamarin enmə üsulu. <b>Mənbə:</b> [1-15]	4	2	
6.	<b>Mövzu № 8-9. Parabolik tip tənliklər</b> <b>Plan</b> 1. İstilikkeçirmə tənliyinin xarakteristikaları. 2. İstilikkeçirmə tənliyi üçün maksimum prinsipi. 3. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi. 4. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin qurulması. Puasson düsturu.	4	2	

	<b>Mənbə:</b> [1-9, 14, 15]		
7.	<b>Mövzu № 10-11. Sərhəd və qarışq məsələlərin həlli üçün Furyenin dəyişənlərinə ayırma üsulu.</b> <b>Plan</b> 1. Dəyişənlərinə ayırma üsulunun ümumi sxemi. 2. Simin rəqs tənliyi üçün qarışq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli. 3. Simin rəqsləri tənliyi üçün Dirixle sərhəd şərtlə qarışq məsələnin həllinin varlığı. 4. Simin rəqsləri tənliyi üçün Dirixle sərhəd şərtlə qarışq məsələnin həllinin korrektliyi. <b>Mənbə:</b> [1-15]	4	2
8.	<b>Mövzu № 12. İstilikkeçirmə tənliyi üçün qarışq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli.</b> <b>Plan</b> 1. İstilikkeçirmə tənliyi üçün qarışq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli. 2. İstilikkeçirmə tənliyi üçün qarışq məsələnin həllinin varlığı və yeganəliyi. <b>Mənbə:</b> [1-15]	2	2
9.	<b>Mövzu № 13-14. Elliptik tip tənliklər</b> <b>Plan</b> 1. Harmonik funksiya anlayışı. Laplas tənliyinin bəzi xüsusi həlləri. 2. Harmonik funksiyaların bəzi əsas xassələri. 3. Dairədə Laplas tənliyi üçün Dirixle məsələsinin dəyişənlərinə ayırma üsulu ilə həlli 4. Puasson integralları. <b>Mənbə:</b> [1-9, 14-15]	4	2
10.	<b>Mövzu № 15. Potensiallar nəzəriyyəsi</b> <b>Plan</b> 1. Sadə və ikiqat lay potensialları. 2. Səth potensiallarının kösilməsi. Siçrayış düsturları 3. Səth potensiallarının sərhəd məsələlərinin həllinə tətbiqi. <b>Mənbə:</b> [1-15]	2	1
	<b>Cəmi:</b>	<b>30</b>	<b>15</b>

**XI. Fənn üzrə tələblər:** Təlim nəticəsində tələbələrin əldə etməli olduqları bilik, təsəvvür, vərdiş və bacarıqlar:

- İnovasiya mənbəyi ilə işin bacarıq və vərdişi;
- Əsas amilin təhlili və ayıra bilməsi; müqayisə, ümumiləşdirmə və sistemləşdirmə; konkretləşdirmə, sübut və rəddetmə, ziddiyətləri görmə bacarığı;
- Təfəkkürün, bacarıq və vərdişlərin formalaşdırılması.

Öyrənən tanış olur:

- Riyazi fizika tənlikləti fənninin inkişafının aktual istiqamət və problemləri ilə;
- Riyazi fizika tənlikləri fənninin yeri, rolu və mövqeyi ilə;
- Riyazi fizika tənlikləri fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi ilə.

Fənninin tədrisi zamanı tələbələrə fənnin müxtalif bölmələrinin praktik tətbiqinin öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir.

**XII. Fənn üzrə təlimin nəticələri:**

- Xüsusi törəməli diferensial tənliyin tərifi, bəzi əsas anlayışlar haqqında məlumat verilir;
- Bir tərtibli xüsusi törəməli xətti və kvazi xətti diferensial tənliklər və onların həlli öyrənilir;
- İki tərtibli xüsusi törəməli diferensial tənliklərin təsnifatı verilir;
- Baş hissəsi xətti olan tənliklərin kanonik şəkili göstərilir;
- Bircins simin rəqsləri tənliyi üçün qarşıq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli edilir və s.

### **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

#### **XIV. Kollokvium sualları:**

##### **I. Kollokvium sualları:**

1. Xüsusi törəməli diferensial tənliyin tərifi, bəzi əsas anlayışlar, xüsusi törəməli diferensial tənliklərin həlli.
2. Bir tərtibli xüsusi törəməli diferensial tənliklər. Birtərtibli xüsusi törəməli diferensial tənliklər üçün Koşı məsələsinin həlli.
3. Riyazi fizikanın əsas tənliklərinin çıxarlılığı.
4. Riyazi fizikanın əsas tənlikləri üçün qoyulan bəzi sadə məsələlər.
5. İkiərtibli tənliklərin ümumi təsnifatı
6. İkiölcülü oblastda baş hissəsi xətti olan ikitərtibli xüsusi törəməli diferensial tənliklərin kanonik şəkili göstərilməsi və təsnifatı.
7. Simin rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Dalamber düsturu.
8. Dalğa tənliyinin xarakteristikaları.
9. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi.
10. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin varlığı. Kirhof düsturu.

##### **II. Kollokvium sualları:**

1. Membranın sərbəst rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Adamarin enmə üsulu.
2. İstilikkeçirmə tənliyinin xarakteristikaları. İstilikkeçirmə tənliyi üçün maksimum prinsipi.
3. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi.
4. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin qurulması. Puasson düsturu.
5. Dəyişənlərinə ayırma üsulunun ümumi sxemi.
6. Simin rəqs tənliyi üçün qarşıq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli.
7. Misal
8. Misal
9. Misal
10. Misal

#### **XV. İmtahan sualları:**

1. Xüsusi törəməli diferensial tənliyin tərifi, bəzi əsas anlayışlar, xüsusi törəməli diferensial tənliklərin həlli.
2. Bir tərtibli xüsusi törəməli diferensial tənliklər. Birtərtibli xüsusi törəməli diferensial tənliklər üçün Koşı məsələsinin həlli.
3. Riyazi fizikanın əsas tənliklərinin çıxarlılığı.
4. Riyazi fizikanın əsas tənlikləri üçün qoyulan bəzi sadə məsələlər.
5. İkiərtibli tənliklərin ümumi təsnifatı
6. İkiölcülü oblastda baş hissəsi xətti olan ikitərtibli xüsusi törəməli diferensial tənliklərin kanonik şəkili göstərilməsi və təsnifatı.
7. Simin rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Dalamber düsturu.
8. Dalğa tənliyinin xarakteristikaları.
9. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi.
10. Dalğa tənliyi üçün Koşı məsələsinin həllinin varlığı. Kirhof düsturu.
11. Membranın sərbəst rəqsləri tənliyi üçün Koşı məsələsinin həlli. Adamarin enmə üsulu.
12. İstilikkeçirmə tənliyinin xarakteristikaları. İstilikkeçirmə tənliyi üçün maksimum prinsipi.
13. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi.
14. İstilikkeçirmə tənliyi üçün Koşı məsələsinin həllinin yeganəliyi.
15. Dəyişənlərinə ayırma üsulunun ümumi sxemi.
16. Simin rəqs tənliyi üçün qarşıq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli.
17. Simin rəqsləri tənliyi üçün Dirixle sərhəd şərtlə qarşıq məsələnin həllinin varlığı.

18. Simin rəqsləri tənliyi üçün Dirixle sərhəd şərtli qarışq məsələnin həllinin korrektliyi.
19. İstilikkeçirmə tənliyi üçün qarışq məsələnin dəyişənlərinə ayırma üsulu ilə həlli.
20. İstilikkeçirmə tənliyi üçün qarışq məsələnin həllinin varlığı və yeganalığı.
21. Harmonik funksiya anlayışı. Laplas tənliyinin bəzi xüsusi həlləri.
22. Harmonik funksiyaların bəzi əsas xassələri.
23. Dairədə Laplas tənliyi üçün Dirixle məsələsinin dəyişənlərinə ayırma üsulu ilə həlli
24. Puasson integralları.
25. Sada və ikiqat lay potensialları.
26. Səth potensiallarının kəsilməsi. Sıçrayış düsturları
27. Səth potensiallarının sərhəd məsələlərinin həllinə tətbiqi.

**“Riyazi fizika tənlikləri”** fənninin sillabusu “050115 - Riyaziyyat və informatika müəllimliyi” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir  
**(16 yanvar 2025-ci il, protokol № 06).**

Fənn müəllimi:



r.ü.f.d.,dos.R.A.Həmidov

Kafedra müdürü:



r.ü.f.d.,dos.N.C.Paşayev